

**M**ədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunan "Birpərdəli pyeslər" müsabiqəsi başa çatıb və qaliblər mükafatlandırılıb. Müsabiqəyə təqdim olunan əsərlər tanınmış mədəniyyət xadimlərindən ibarət komissiya tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, müsabiqənin təşkilində məqsəd, xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzü baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılımasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləmək, tamaşaçıların mənəvi-estetik zövqünün formallaşması üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etmək idi. Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, 2016-ci ilin Aprel döyüsləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün səzial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri ehət edib.

"Müzakirə"mizdə çağdaş ədəbiyyatda birpərdəli pyeslərin nə qeder populyar olmasına, teatrların bu əsərlərə müraciət edib-ətməməsini aydınlaşdırmağa çalışdıq.

#### TEATRLAR MARAQOLU OLACAQLAR

"Birpərdəli pyeslərin müasir dövrə çox yazıldığını deyə bilmərik"-deyən "Ölüme gedən" pyesinə görə müsabiqədə II yerə layiq görülen yazar Cavid Zeynallının sözlərinə görə, Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqəyə cəmi 29 pyes göndərilib: "Mükafatlandırma tədbirində münsiflərdən eşitdim ki, həmin pyeslərin arasında bədii səviyyəsi çox aşağı olanları da az olmayıb. Ümumiyyətlə, dramaturgiya uzun illər aktual olmayıb. Pyes oxumaq üçün yox, səhne üçün yazılır. Teatrlar gənclərin əsərlərində müraciət etməkdə, müəlliflər düşünür ki, havayı əziyyət çəkirem. Müraciət etməməyin də müxtəlif səbəbləri olub. Məsələn, əsərlərin aşağı keyfiyyəti olması və s. Səbəb hər nə olur-olsun, bu sahədə stimul demək olar, olmayıb. Mən ədəbiyyat və teatr mühəhitini yaxşı taniyıram. Kimlərin pyes yazdığını da adbaad biliyəm. Onların sayı artmaqdadır. Məhz buna görə də Teatr Xadimləri İttifaqı yaradıcılıq laboratoriyanın içində xüsusi olaraq dramaturgiya laboratoriyası da təşkil edib. Çox vacib, çox dəyərli addımdır. Həmin laboratoriaya mən də yazılmışdım, amma təessüf ki, iş qrafikim iştirak etməyə imkan vermedi. Mənim orda master-klass keçən dostlarım var. Çox razılıq edirlər. Deməli, pyes yazarlarının sayı geləcəkdə daha da artacaq və püxtələşəcəklər". Azərbaycan teatrlarının hazırda yeni mərhələyə qədəm qoyduqlarını deyən yazar, dövlətin teatra böyük diqqət və qayğısının olduğunu deyir: "Bütün bunlar əlaqəli şəkildə gənclərə də müsbət təsir edir. Müsabiqənin mükafatlandırma mərasimində mənə də çıxış üçün söz verdilər. Dədim, arzu edirəm ki, gələcək aylarda böyük pyeslərin də müsabiqəsi keçirilsin. Nazirliyin müsabiqələrində cəmiyyətə təqdim olunan imzalar, Azərbaycan teatrinin sabah üçün həqiqi simalar ola bilərlər. İnanıram ki, belə də olacaq. Çünkü Mədəniyyət Nazirliyinin birpərdəli pyeslər müsabiqəsi çox böyük və müsbət fikir yaratdı. Bu, həqiqətdir və bunu demək lazımdır". Birpərdəli pyeslərin səhnələşdirilməsinə gəlincə, yazar hesab edir ki, 12-15 iştirakçıları olan pyesi səhnələşdirməkdənə, iki-üç nəfərlik əsərə quruluş vermək bütün mənalarda rahatdır: "Yaxşı əsərlər yazılırsa, teatrlar niyə də səhnələşdirməsinlər? Əksinə, teatrlar bunda maraqlı olacaqlar".



## Birpərdəli pyeslərə qayıdış zərurəti

Dövr tələb edir ki...

#### ƏCƏR YAXŞIDIRSA...

Xalq artisti Ağaklışı Kazımovun sözlərinə görə, birpərdəli pyeslər indiyədək dövlət teatrlarında səhnələşdirilməyib: "İndiyədək dövlət teatrlarının səhnəsində birpərdəli əsərlər rast gelməmişəm. Bu cür əsərlər xalq teatrlarının səhnəsində, həvəskar teatrlarda, ali məktəblərin tələbə teatrlarında səhnələşdirilib. Əvvəllər xalq yaradıcılıq evləri var idi. Onlar birpərdəli pyesləri alırdılar. İndi isə bu cür yaradıcılıq evləri olmadıqdan, həmin əsərləri de almırlar. Ona görə, o əsərlərin səhne həllinə rast gəlinmir". Rejissor bu cür əsərlərin dövlət teatrlarında səhnələşdirilməsinə müsbət yanaşır: "Əgər yaxşı əsərdirsə, niyə səhnələşdirilməsin? Rejissor üçün birpərdəli pyesi hazırlamaq daha asandır. Onun ideyasını da tez başa düşürsən. Akyora da tez izah edə blırsən". A.Kazımov rejissor kimi ali məktəblərin tələbə teatrlarında bir neçə birpərdəli pyesə qurulmuş verdiyini deyir: "Xarici Dillər Universitetində fransız dilində, o cümlədən Azərbaycan Pedaqoji Universitetində birpərdəli əsərlər səhnələşdirilmişəm. Amma dövlət teatrlarında birpərdəli pyesə müraciət etməmişəm".

#### ƏN YAXŞI YENİLİK

Xalq artisti Mərahim Fərzəlibəyovun sözlərinə görə, birpərdəli pyeslər formadır, janr deyil. Belə ki, bu formalar sovet dövründə SSRİ məkanında populyar olub: "Təxminən 30-cu illərdən sonra özlərini yalnız birpərdəli pyeslərə həsr edən dramaturqlar var idi. Bu əsərləri də o zaman çox populyar olan xalq teatrları, kiçik dərnəklər üçün yazırırdılar. Ona görə, bütün nazirliklərdə belə bir şöbə açılırdı və xalq teatrlarına nəzarət edən müləttiflər fəaliyyət göstəridi. O zaman Azərbaycanda Səttar Axundov adlı yazıçı xalq teatrları üçün birpərdəli pyeslər yazırırdı. Birpərdəli pyeslər üzrə ümumittifaq festivalları keçirilirdi. Dramaturqlar şifre ilə öz əsərlərini həmin festivala göndərirdilər. Rejissorlar dövlət teatrlarının səhnesi üçün iki birpərdəli pyesi səhnələşdirirdilər. Mən Moskva, Sankt-Peterburg kimi böyük şə-

hərlerinin dövlət teatrlarının səhnəsində birpərdəli pyeslərin səhnələşdirilməsinə rast gelməmişəm. Ola bilsin ki, əyalət teatrlarının rejissorları belə bir formaya müraciət ediblər". Rejissorun fikrincə, birpərdəli pyes yaradıcılığı hazırda bizdə sovet dövründəki kimi inkişaf etməyib: "Mədəniyyət Nazirliyi tərəfindən birpərdəli pyeslər yazılıması üzrə müsabiqənin keçirilməsi təqdirəlayiq haldır. Birpərdəli pyes geniş həcmli pyes yazmaqdan çətindir. Fikirləşdiyin süjet, ideyalar, dinamika eə güclü olmalıdır ki, tamaşaçı onları bir pərdənin içərisində böyük emosional hissə qəbul etsin. Məsələn, Çexovun yazdığı qısa hekayələri bu gün dünyada demək olar ki, çox nadir müəlliflər yazar. Hər şeyin konkretliyin çox çətindir. Hesab edirəm ki, bu formaya dramaturqlarımız müraciət etsələr, onların yaradıcılıqlarına müsbət təsir edər, həmçinin formanın ölkə ədəbiyyatında inkişafına səbəb olar". Rejissorun fikrincə, bugünkü prizmadan yanaşılsa, məsələn, bir saatlıq, 55 dəqiqəlik pyesler tamaşaçıların da marağına səbəb olar: "Mənə eə gelir ki, çoxpərdəli pyeslər bir qədər öz formasını dəyişməlidir. Ən yaxşı yenilik dönüb arxaya baxmaqdır. Yeni birpərdəli pyeslərə qayıdış bəlkə də zəruri olmalıdır. Belə ki, konkret, saatı az olan tamaşalara tamaşaçı çox meyilli dir. Dövlət teatrları bu cür əsərlərdən bəhrələnər. Fikrimcə, bu formaya qayıdış müsbəqələrlə meydana çıxa bilər".

#### DÖVRÜN TƏLƏBATI YARANDIQA

Yazıcı İlqar Fəhmi hesab edir ki, hansı işin texniki baxımdan reallaşması asandırısa, onun yaradıcılıq tərəfdən həlli çətin olur: "Yeni birpərdəli pyesin reallaşması asandır, həmçinin az dekor tələb edir. Qastrola gedəndə də onu nümayiş etdirmək asandır. Amcaq bu prosesin sonradan asan olması başlangıçdakı işi çətinləşdirir. Sən gerək bütün fikrini, düşüncəni kiçik bir çərcivəyə siğışdırısan. Bu baxımdan texniki hələndən çox, yaradıcılığın üzərinə böyük iş düşür. Bəzən əksinə olur, yaradıcılığı asan olan bir şey reallaşma vaxtı müşkülləşir, böyük xərc

tələb olunur. Ona görə, gərek qabaqcadan beyin enerjisi sərf edib işi elə qurasan ki, sonradan bu tamaşanın qastrol həyatı, müxtəlif səhnələrdə göstərilmesi asan olsun. Yeni kompakt, yiğcam, minimalist üslubda bir sütət qurasan". Yazıcıının sözlərinə görə, birpərdəli pyeslərin ənənəsi bizdə çox inkişaf etməyib: "Dramaturgiyamıza nəzər salsaq, əsasən böyük həcmli pyeslər daha çox yazılıb. Ancaq indi dövr tələb edir ki, istər birpərdəli, istər mono, istər duet pyeslər yazılınsın. Indi dünya səhnələrinə nəzər salsaq, görək ki, məhz bu cür kompakt pyeslər teatra daha çox xidmet edir. Bu gün biz istehlak dövründə yaşayırıq. Hər şey gərek öz xərcini ödəsin. Büyyük tamaşalar, iri layihələr getdikcə azalmaq üzrədir. Hesab edirəm ki, kiçik həcmli əsərlərin tədricən Azərbaycanda da ənənəsi yaranacaq".

İ.Fəhminin fikrincə, ümumiyyətə, pyes yazmaq çətindir: "Çünki düşüncəni, fantaziyanı, təxəyyülü məhdud bir çərcivəyə siğışdırmaq asan deyil. Ancaq dövr tələb edir ki, bunu öyrənek. Nəsrdən çıxan yazıçı üçün bu forma çox çətindir. Çünkü



nəsrde sən sərbəstsən, həcm problemi yoxdur, təxəyyülini necə var inkişaf etdirirsən. Adətən nasırın bu cür pyeslər yazmağı çətin olur. Xarici ölkələrdə bunun da öz məqsədləri var. Əminəm ki, bizdə də dövrün tələbatı yarandıqca, birpərdəli pyeslər müəyyən formada yetişəcək".

Tərəna